

Unikal

№16 (2246) 2 may 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

Azərbaycan-İran münasibətlərində yeni dönəm, yoxsa gərginliyə taym-aut



Prezident Kamran Əliyevi yenidən Baş prokuror təyin etdi

Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. "Unikal"ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilmişdi. Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin...

Səh. 2



Səh. 9

"Azərbaycan-İran münasibətləri bölgənin təhlükəsizliyinə ciddi təsir edəcək"



Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydin Mirzəzadə "Unikal"a müsahibə verib. O, İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfər etməsindən, bu səfərdən sonra iki ölkə arasında əlaqələrin necə inkişaf edəcəyindən, İran-Azərbaycan...

Səh. 4

Azərbaycanda "təhsil maklerləri"nin minbir oyunu



Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərində "əlverişli təhsil" təklifləri edən şirkətlərə üz tuturlar. Bu təhsil maklerləri azərbaycanlı gənclərdən aldıkları yüksək məbləğdə vəsait hesabına...

Səh. 8

Keçmiş komitə sədrinin yüksək vəzifə ümidi



"Unikal" qəzeti keçmiş məmurların hazırda harada və nə işlə məşğul olduqları barədə silsilə yazılarını davam etdirir. "Səbiqlərin izi ilə" adlandırdığımız bu silsilədən növbəti yazımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərov haqqındadır.

Səh. 5

Röya buna görə efirlərə çıxmır



Xalq artisti Röya Ayxan efirlərə çıxmama səbəbini açıqlayıb.

Səhər erkən saatlarda yuxudan oyanmağın onui yorduğunu deyən pop ulduz sevənlərinə müjdə verib.

"Qarşıda çox yaxşı işlər olac-

aq. Bu il mənim sənət və yaradıcılığımın 25 ili tamam olur. 25 ildir ki, həyatınıza girmişəm. Bu münasibətlə 25 illik solo konsertimə hazırlaşıram. Səhər yuxudan durub efirə getmək məni yorar. Konsertimdə qapalı, uzun libas geyinəcəyəm və səhnəyə çıxıb

tamaşaçılar üçün oxuyacağam. Bilirsiniz ki, hazırda mən "Səs Azərbaycan" yarışmasının münisif üzvlərindən biriyəm. Gözləyirəm ki, oradakı komandama səsi güclü olan ifaçılar toplaşsın və sonra hamısı ilə birgə efirlərə qonaq gedəcəyəm".

Nadir Türkiyədə polisə düşdü: "Çox pis söydü, o sözü heç kim bağışlamazdı"

Müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, Türkiyədə başına gələn hadisədən danışib. O, illər öncə başına gələn hadisəni belə şərh edib: "2003-cü il idi, o vaxt uşaqlarım da balaca idi. İlk dəfə Türkiyəyə, Alaniyaya istirahət üçün getmişdik. Fatimə Fətəliyeva, Günel də bizimlə idi. Yaxta gəzintisi üçün biletdi. Bizə oteldən demişdilər ki, yaxta turları sizi aldadacaqlar. Bilet satanla davam düşdü. Çox pis söyüş söydü. O sözü heç kim



bağışlamazdı. Jandarm bizi gəlib apardı, polisə düşdük. Həmin gün Polis idarəsinin də açılışı idi. Neçə saat qapıda gözləməli olduq. Təssvvür edin, ilk şikayətçilər də biz olduq. Açılış olduğu üçün yeyib-ichmək düzmüşdülər. Dedilər ki, qonaq qolun. Dəniz geyimində idik. Bizi aldadan oğlanın qardaşı gəldi ki, kasıbıq, yaxtanı kirayə götürmüşük. Üzrxahlıq etdilər. Az qaldı ki, biz pul verək getsinlər. Ürəyimiz belə təmizdir də. Həmin anları kameraya da çəkmişəm, Fatiməyə də vermişdim".

Əməkdar artist: "Məni xına məclislərinə çağırın"



Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.

O, kişi həmkarlarının xına məclislərinə gəlməsindən danışib.

Verilişin aparıcısı Vüsalə Əlizadə sənətçiyə belə cavab verib: "Xına məclislərində bir çox kişi müğənni ilə bir oluram. Bu yaxınlarda bir məclisdə Nəsimi Məmmədovun bir ifasını xanımına hədiyyə etmişdi. Müğənnilər Azad Şabanov, Ayaz Babayev, Ceyhun və Rəsulla xına mərasimlərində çox oluram. Onların repertuarında sevgi mahnıları var. Orada da bu mahnı sədalari altında qonaqlar rəqs etmək istəyirlər"

Məhərrəmli heç vaxt belə məclisdə iştirak etmədiyini deyərək çağırış edib: "Xına məclislərində olmuram. Məni xına məclislərinə çağırın".



"Yarım saatıma 1000 manat alıram" - Qumral

Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.

Sənətçi məclislərdə iştirak üçün qonaraından danışıb. Qumral toyda yarım saatlıq çıxışı üçün 1000 azn aldığını etiraf edib.

Müğənninin bu qoyduğu qiymət müzakirələrə səbəb olub.

"Bu, bir sual yox, çağırışdır" - Lətifə

Müğənni Lətifə yeni fotosessiyasını izləyiciləri ilə bölüşüb.



Axşam.az xəbər verir ki, sənətçi qısa, parıltılı və sənə dekolte geyimlə obyektiv qarşısına keçib. Bir neçə gün əvvəl "Özün kimi" mahnısını təqdim edən Lətifə şəkilləri də həmin layihəsi üçün lentə aldığını bildirdi.

"Əziz dostlar, iki gün öncə yayımlanan "Özün kimi" adlı musiqimi sevgi ilə qarşılayan, dinləyən, paylaşan, mənim üçün videolar çəkən hər birinizə dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənim üçün əvəzolunmazdır. Bu mahnı - ruhun pıçılısidir. "Özün kimi" deyəndə, sadəcə bir sual deyil, bir çağırışdır: Həmişə özün ol. Mənim musiqimə ürəyinizi açdığınız üçün minnətdaram. Sevgi ilə, Lati" deyərək, sənətçi paylaşımında yazıb.

"Taksi sürücülərinin gününə ağlayıram" - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan avtomobilsiz qalıb.



Müğənni maşınını satdığını bildirib. Son günlər taksidən istifadə edən Seyidcahan onları tənqid edib: "Müəyyən səbəblərdən maşınısızam. Maşınım yoxdur. Taksidən istifadə edirəm. Taksi sürücülərinin gününə ağlayıram. Baxırsan 20 yaşında oğlandır və musiqidən xəbərsizdilər. Çin maşınlarından alırlar. Deyirəm ki, radionu açın. Deyir ki, Çin maşınlarında radio yoxdur. Ara mahnılara qulaq asırlar. Onlar gözəl musiqi nədir bilmirlər".

Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərində “əlverişli təhsil” təklifləri edən şirkətlərə üz tuturlar. Bu təhsil maklerləri azərbaycanlı gənclərdən aldıqları yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların bütün təhsil problemlərini də “həll etməyi” öz üzərlərinə götürürlər. Sonda isə ölkə sərhədlərindən çıxmayan həmyerlilərimizə xarici universitetlərinin diplomlarını təqdim edirlər. Bu diplomların əksəriyyəti isə sonradan tanınmır.

Əlbəttə, ümumiləşdirmə aparmaq heç vaxt doğru deyil və xaricdə təhsil şirkətləri arasında öz işini vicdanlı şəkildə görənlərin olması da istisna deyil.

Bununla belə, son zamanlar ortaya çıxan çox sayda fakt bu sahədə vəziyyətin ürkəçə olmadığını söyləmək üçün ciddi əsaslar yaradır.

Hələ iki il öncə Elm və Təhsil Nazirliyindən də bildirilmişdi ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzvləşdikləri çətinlik və mənfi hallarla bağlı nazirliyə mütəmadi müraciət edirlər (“Trend”). Əlavə edilmişdi ki, təəssüf ki, belə şikayətlər, xüsusilə, dövlət proqramları, eyni zamanda, hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir. Sitat: “Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur...”

Azərbaycandakı qəbul imtahanlarında 600 bal toplayanları belə aldadırlarmış!

“Unikal”ın araşdırması zamanı məlum olub ki, “təhsil maklerlərinin” aldatdıqları şəxslərin bir çoxuna Rusiya (əsasən Dağıstan), Ukrayna, Türkiyə və Gürcüstan universitetlərindən diplom vəd edilir. “Məsələn, bir neçə il əvvəl Bakıda fəaliyyət göstərən “Elite Academy” adlı təhsil şirkətinin 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaqla bağlı vəd verdiyi, ilkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul aldığı, so-

nradan buraya nəqliyyat və qarşılaşma xərclərini də əlavə etdiyi, tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlərin isə orada xoşagəlməz sürprizlə qarşılaşdığı, Türkiyə universitetlərinin “Elite Academy”ni tanımadıqları aydınlaşmışdı. O zaman bir məqam da diqqəti çəkmişdi və açıqı, kifayət qədər ağlasığmaz idi: zərərçəkənlərin arasında Dövlət İmta-

daşınıb.

“Ən maraqlısı isə odur ki, çox keçmədən tanışların məni yönəlttikləri şirkətin də fırıl-daqla məşğul olduğu barədə mətbuatda xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, bu şirkətə çox sayda valideyn pul ödəsə də, sonradan pullar batıb. Çoxları deyir, hələ, üstəlik, həm xərc, həm də əziyyət çəkib Türkiyəyə gediblər. Orada

nu tanıtmada əziyyət çəkir”.

Ekspert ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə yenidən hazırlaşdırıb, gələn il imtahan verməyi tövsiyə etmişdi: “Əgər hərbi xidmətlə bağlı zamanları varsa, yaxşı olar ki, onlar növbəti ilə daha ciddi hazırlaşsınlar, onsuz da buraxılış imtahanının nəticələri bir il də qüvvədə olur, istəsələr, yenidən də im-

vurulan ziyan 500 manatdan yuxarı olmalıdır. Əgər hansısa şirkət nümayəndəsi vətəndaşdan, məsələn, 200-300 manat alıb hansısa iş görürsə, burada cinayət məsuliyyətindən söhbət getmir.

Onu da deyək ki, 2021-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların

Azərbaycanda “təhsil maklerləri”nin minbir oyunu

Xaricdə təhsil adı ilə “qaz vurub qazan dolduranlar” haqqında ağlasığmaz təfərrüatlar!



han Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da vardı! Və onlar bir təhsil şirkətinin vədinə inanıb tələbə adını qazana bilməmişdilər” - bunu qəzetimizə vaxtilə xaricdə təhsil vəd edən şirkətlərdən birində çalışmış şəxs deyib. Onun sözlərinə görə, həmin fakt belə şirkətlərin toruna yalnız ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlərin düşmədiyini göstərir və problemin nə qədər ciddi olduğunu ortaya qoyur.

İmtahansız... xaricdə təhsil!

Söhbətləşdiyimiz bir valideyn isə bildirib ki, bir neçə il öncə oğlunun Türkiyədə təhsil almasına köməklik edəcək şirkət axtarışına çıxıb. “Uşağın buraxılış imtahanlarında göstəricisi çox aşağı idi, başa düşdüm ki, Dövlət İmtahan Mərkəzinin keçirəcəyi qəbul imtahanında da lazımi bal toplaya bilməyəcək. Ona görə də bəri başdan oğlumun xaricdə, daha çox da Türkiyədə oxuması üçün yollar axtarmağa başladım. Məni bir təhsil şirkətinə yönəldilər. Orada dedilər ki, tələb edilən məbləği ödəsəm heç bir imtahansız-zadsız uşağı Türkiyə universitetlərindən hər hansı birinə yönəltməyə hazırdırlar. Hətta konkret şəhərlərin adlarını da sadaladılar. Dedilər, istəsəniz Ankara, istəsəniz Antalyada, istəsəniz Bursada, İzmirdə oxuya bilər. Açıqı, bu imtahansız qəbul məsələsi məni şübhələndirdi, ancaq elə inandırıcı danışdılar ki, axırda razılaşdım” - valideyn əlavə edib.

Onun sözlərinə görə, evə gəlib və internet üzərindən xarici universitetlərə imtahansız qəbulun nə qədər etibarlı olduğu barədə özü üçün araşdırmalar aparıb. Lakin həm diplomların tanınmasında problemlərin yarandığı, həm də ümumiyyətlə belə vədlərin bir çox hallarda elə vəd olaraq qaldığı, valideynlərin aldatıldığı, fırıldaq qurbanına çevrildiyi yönündə saysız-hesabsız xəbərlə rastlaşınca fikrindən

görüblər ki, siyahıda adları yoxdur” - müsahibimiz əlavə edib.

Məsələ yalnız diplomda deyil!

Araşdırmalarımız nəticəsində o da məlum olub ki, bir çoxlarını xaricdə təhsil şirkətlərinin toruna salan heç də diplom həvəsi deyil. Bəzi valideynlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında zəif nəticə göstərən və hər hansı yerli ali məktəbin tələbəsi olmaq şansını qalmayan övladlarının hərbi xidmətə yollanmaması üçün xarici universitetlərə imtahansız qəbul vəd edən fırıldaqçıların qurbanına çevrilirlər.

Bir müddət öncə təhsil eksperti Elçin Əfəndiyev bildirmişdi ki, hər il qəbul imtahanlarının nəticələri açıqlandıqda minlərlə abituriyentin hər hansı orta ixtisas, yaxud ali təhsil müəssisəsinin tələbəsi adını qazanmadığı aydınlaşır, bəzi mövsümi şirkətlər, dələduzluqla məşğul olan şəxslər isə bu vəziyyətdən sui-istifadə edirlər: “Onlara, guya, həqiqi hərbi xidmətdən möhlət verilməsi və ya gələcəkdə Azərbaycanda diplomu tanınacaq adı ilə yalan vədlər verirlər. Nəticədə, 4 il sonra həmin təhsil alan şəxs müvafiq olaraq diplomu-

tahan verə bilər və öz ali təhsil müəssisələrimizə qəbul ola bilərlər. Onu da qeyd edim ki, ölkəmizdə özəl də olsa, ali təhsil müəssisələrinin diplomları tanınır. Gedib hansısa ölkədə təhsil alıb, diplomunun tanınmaması ilə 4 il itirməkdənsə, növbəti il də hazırlaşdırıb, yenidən imtahan vermək daha məqsədəuyğundur”.

Xaricdə təhsil vədi ilə vətəndaşları aldadan “maklerləri” hansı cəza gözləyir?

Bes vətəndaşları xaricdə təhsil vədi ilə aldadıb özləri isə “qaz vuraraq qazan dolduranları” hansı cəza gözləyir?

Bildirək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 179.2 (mənimləmə və ya israf etmə) maddələri ilə ittiham oluna bilərlər. Bu halda cinayət məsuliyyətinə cəlb olunan şəxslər 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Eyni əməllər şirkət rəhbəri, bir qrup şəxs tərəfindən, öz mövqeyindən istifadə etməklə, yaxud vətəndaşa 5000-50000 manat arasında zərər vurmaqla törədilsə, bu halda 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Cinayət məsuliyyətinə cəlb olunma halı üçün vətəndaşa

müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi hallarının artdığını bildirərək bununla bağlı açıqlama yaymışdı. Açıqlamada deyilirdi ki, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir. Sitat: “Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir”.

Sənan Mirzə

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri yola saldıığımız həftənin ən çox müzakirə olunan mövzularından biri oldu. Belə ki, Pezeşkianın ölkəmizdə səfəri zamanı verdiyi bəyanatlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar bu səfərin mühüm bir hadisə olduğunu ortaya qoyub. Təbii ki, zaman-zaman Azərbaycan-İran münasibətlərində çalxalanmalar olub, lakin tərəflərin müəyyən təmkinli davranışlarından sonra sular durulub. Bu səfərdən sonra isə iki ölkə arındakı münasibətlərin dayanıqlı tərəfdaşlıq müstəvisində davam etdiyini demək olar.

Milli Məclisin deputatı Sahib Aliyev deyib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfəri artıq sona çatıb. Onun sözlərinə görə, bu səfər müxtəlif aspektlərdən müsbət dəyərləndirilə bilər: "Onun özünün də vurğuladığı kimi, burada

dəymiş kimi hiss edən" İran Prezidenti nə doğmalığın başqa bir yanını da göstərmiş, onun Azərbaycandan uğurlu nəticələrlə dönməsi üçün uyğun qurumlara bütün mümkün tapşırıqları vermişdi.

Hər iki ölkəyə həm iqtisadi, elə həm də geosiyasi mövqelərini gücləndirmək baxımından dövlət başçımızın mətbuata bəyanatında da vurğulandığı kimi ən çox səmərə verəcək layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin bütün gücü ilə işləməsi üçün gereken addımların atılmasıdır. Azərbaycan burada nə lazımdırsa edib, amma Moskvanın da söylərinə baxmayaraq İran hələ də öz ərazisindən keçəcək dəmir yolu xəttinin çəkilişinə başlamayıb. Və Arazın adının ayrılıq rəmzi kimi deyil, nur mənbəyi olaraq hallandırılması üçün onun üzərində müstəqil su elektrik stansiyasının tikilməsinin tezləşdirilməsi də, Zəngilanı Naxçıvanla birləşdirəcək kommunikasiya dəhlizi kimi qarşı tərəfin maraqları

iranlı həmkarı Məsud Pezeşkianın ifadə tonu, bəyanatlarının mahiyyəti münasibətlərin dərinləşməsinə və genişləndirilməsinə aydın hazırlığı əks etdirir. Ancaq diqqətə alına bilər ki, İranda Azərbaycanla əlaqələrin gücləndirilməsi istiqaməti üzrə mühüm addımlar atılsa da, daxili siyasi konyunkturada fikir ayrılıqları qalmaqdadır. Bununla belə, ən azından iki səbəbdən dolayı İranda radikal qüvvələr fəallığı sönük görünə bilər:

Birincisi, İran daxili və xarici siyasətdə strategiyası məğlubiyyətə uğramış əhəmiyyətli transformasiyadan keçir. Azərbaycan Prezidenti İlham Əliyevin İranda artan nüfuzu həmin proseslərin bir hissəsinə çevrilir. Bu transformasiya İran elitasını yeni hekayələr yaratmağa doğru istiqamətləndirir və Azərbaycan həmin trayektoriyada əhəmiyyətli yer tutur.

İkincisi, İran baxışlarını və mövqelərini təhlükəsizlik məsələlərini əhatə edən nöqtəyə gətirərək Azərbaycanla



ABŞ-İran danışıqları təxirə salındı

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar təxirə salınıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bildirib.

Nazirin sözlərinə görə, bu, "logistik səbəblərdən" edilib.

Müəllimlərin attestasiyası ilə bağlı təlimlər başladı

Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiانو və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsasən, 100-dən çox şəxs müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.



"Unikal" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasatırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunub. Attestasiyanın nəticələrinə əsasən keçirilən təlim prosesini V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Bəhbudov adına 2 nömrəli onbirlik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində təşkil olunacaq.

Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hübətov təlim iştirakçıları ilə görüşərək, dərş qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırılıb. Bu təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu vurğulayıb.

Təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsaslanaraq tərtib olunub. Bu proqramlar fortepiانو, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.

Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq üç əleyhinə, iki lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla, onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.

Azərbaycan-İran münasibətlərində yeni dönmə, yoxsa gərginliyə taym-aut



doğrudan da Təbriz və Ərdəbil doğmalarıdır. Niyə gördü? Bunu o da bilir, biz də bilirik. Eynəli dağı da, uca Savalan da. Əlbəttə, bir səfərlə ölkələrimiz arasındakı bəzi problem və fikir ayrılıqlarının tam aradan qaldırılması mümkün deyil. Amma ortada xoş niyyət və səmimiyyət olarsa, verilən sözə əməl edilərsə, Azərbaycan-İran əlaqələri bəlli bir vaxtdan sonra hər iki tərəfin maraqlarına uyğun şəkildə genişlənə də, dərinləşə də bilər. Əgər səmimiyyətdən söhbət gədirsə, Azərbaycanın İranda ilk gözləntilərdən biri Tehrandakı səfirliyimizə qarşı terrorun təşkilində əli olanların cəzalandırılması, onu törədən isə edamıdır. Orada bunu icra edəcək qurumun rəsmisinin cənab Pezeşkianın səfəri öncəsi verdiyi açıqlamada edam üçün bütün hazırlıqların görüldüyü, sadəcə, terrorçunun qətlə yetirdiyi zabitimizin doğmalarının, yaxud da onların vəkiliyərinin guya qisas tələbi irəli sürməmələri səbəbindən hökmün gecikdirildiyi bildirilmişdi ki, bu da ağ yalandır. Terrorçunun edaminin reallaşmasına maneçilik törədən onun əlinə avtomat verərək qışqırıb səfirliyimizə göndərənlərdir.

Qarşılıqlı faydaya dayanan əməkdaşlığa gəldikdə, Tehrandakılar hamıdan yaxşı bilirlər ki, Azərbaycan buna həmişə hazır olub, indi də ən yüksək səviyyədə belə bir iradənin ortaya qoyulduğunu gördük. Onu da gördük ki, cənab İlham Əliyev özünü "Təbrizdə, Ərdəbil-

na nə dərəcədə cavab verirsə, bir o qədər də ondan asılıdır".

Millət vəkili deyib ki, İran Prezidenti də bütün bunların yaxşı fərqi vardır, amma həmin layihələrin sürətləndirilməsi üçün ortadakı əngəllərin aradan qaldırılması gücündədir-mi-baxacağıq: "Onu deyim ki, aralarında kök, proseslərə baxış və intellekt baxımından böyük fərq olsa da, cənab Pezeşkian mənə nədən-sə öz səfərlərindən daha çox Mahmud Əhmədinejadı xatırladır. Yeri gəlmişkən, İran prezidentlərindən indiyədək Azərbaycana ən çox səfər edən (5 dəfə) məhz Əhmədinejad olub. Ümid etmək istərdim ki, cənab Pezeşkian isə ortadakı problemlərin aradan qaldırılmasında, qarşılıqlı faydaya dayanan əməkdaşlığın dərinləşməsində, hər iki ölkənin regiondakı proseslərə baxışların üst-üstə düşməsində böyük iz qoymuş lider kimi xatırlancaq. Ölkəmizə ilk rəsmi səfəri zamanı o özü də gördü ki, Azərbaycan rəhbərliyi bunun üçün gereken dəstəyi verməyə hazırdır".

Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, Azərbaycan-İran münasibətlərinin perspektivi həmişəkindən daha yaxşı görünür. Onun qənaətinə görə, Bakı ilə Tehranın münasibətlərdəki gərginliyə son qoymaq söyləri regional proseslər üçün kritik əhəmiyyət kəsb edərək tərəflərin maraqlarının uzlaşdırılmasına yardımçı olur: "Bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevlə

əlaqələrin inkişafının zərurət olduğunu dərk edir. Tehran Azərbaycanın güclü və strateji xarici əlaqələri fonunda regional təhlükəsizlik izolyasiyasında qalmaq istəmir. Cənab Pezeşkianın Bakı səfəri Tehranla Vaşinqton arasında danışıqların sürətlə davam etdiyi bir vaxtda, eyni zamanda eskalasiya risklərinin mövcud olduğu həssas bir məqama təsadüf etməsi həmin mətləbi açıq".

Şərhçi deyib ki, Məsud Pezeşkian Azərbaycan lideri İlham Əliyevlə görüşdə məzmunca Zəngəzur dəhlizinə ölkəsinin razılığını dolayı yolla ifadə etmiş oldu: "Azərbaycan böyük güclər miqyasında - Rusiya, ABŞ, Böyük Britaniya, Çin Zəngəzur dəhlizi barədə razılıq almağı bacarıb. İranın isə Yaxın Şərqdə məğlubiyyətə uğraması fonunda regionda alternativ olaraq müqavimət göstərə bilmək potensialı qalmayıb. Səbəb nə olursa-olsun, İranda da Zəngəzur dəhlizinə geniş perspektiv kimi baxanlar varsa, bunun özü regiondakı dinamikalarda Azərbaycanın mövqelərinin irəliləməsinə gətirib çıxaracaq. Lakin İranın mövqeyini birbaşa köklü dönüş kimi də xarakterizə etmək təzdir və mümkün variantlardan biri kimi, Tehran gələcək siyasi bəyanatlarında yenidən "qırmızı xətləri" xatırladacaq. İranın etiraz notuna baxmayaraq, bu, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı prioritetlərində Tehranın güclü müqavimət göstərə bilmək ssenarilərini istisna edəcək".

A.Kərimov onu da qeyd edib ki, Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda "Heydərbabaya salam"dan bir hissəni səsləndirməsi müsbət haldır və əlaqələrin etnik bağlılıq üzərindən də gücləndirilməsinə motivasiyadır. "Bununla belə, cənab Pezeşkianın tezisləri İranın ideoloji və kəşfiyyat laboratoriyaları tərəfindən hazırlanmış "Kassetlər" sənədli filmindəki ideyalarla güclü oxşarlıq təşkil etməkdədir. İran üçün "Arazın hər iki tərəfi" anlayışı İranın dövlət ənənələri və onun ideologiyasının yayılmasını əhatə edən məsələlərdən kənara çıxmır. Yəni, Pezeşkianın "Ayrılıq" notları ciddi və əhatəli integrasiya istiqamətləri üçün yaxşı rol oynasa da, İran dövlət ağılında daha dərin mənəalara malik strategiya mövcuddur", - deyə müsahibimiz fikrini tamamlayıb.

Seymur Əli

Prezident Kamran Əliyevi yenidən Baş prokuror təyin etdi



Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

"Unikal"ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilmişdi.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb və parlament Kamran Əliyevin Baş prokuror təyin olunmasına razılıq verib.

İlham Əliyevdən 1,5 milyon manatlıq sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, 6 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub.

Vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

İlham Mirzəliyev "Azəristiliktəchizat"a yeni sədr təyin edildi

Prezident İlham Əliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, bu vəzifəyə İlham Əli oğlu Mirzəliyev təyin edilib. Qeyd edək ki, 65 yaşlı İ. Mirzəliyev 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini vəzifəsində çalışırdı. O, iqtisad üzrə fəlsəfə doktorudur.

Füzuli istiqamətində uçuş qaydaları dəyişdi

Bu gündən etibarən Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən Bakı-Füzuli-Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.

"Unikal" AZAL-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur. Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən "Yolumuz Qarabağa" portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır. Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.

Qeyd edək ki, Bakı-Füzuli-Bakı reysləri həftədə iki dəfə - şənbə və bazar günləri həyata keçirilir.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ01350100000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmiş və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

Onlar 2425 manat maaş alacaq - Fərman

Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Sərəncama dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib.

Samir Şərifov Koordinasiya Şurasını topladı

Nazirlər Kabinetinin Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın irəli gələn vəzifələrin icrası çərçivəsində Şura tərəfindən 2024-cü ildə görülmüş işlərin təhlil edilməsinin zəruriliyini bildirmiş, bu tədbirlərin icrasının ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın ləqallaş-



dırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin daha effektiv olmasına zəmin hazırlayacağını qeyd etmişdir. Eyni zamanda, Şura sədri Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən tərəqqi hesabatı sorğusunun göndərildiyini və hesabatın uğurla tamamlanmasının önəmini xüsusi olaraq vurğulanıb.

İclasda Maliyyə Monitoringi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin Milli Fəa-

liyyət Planında 2024-cü il üzrə nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilmiş, eyni zamanda Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməyə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunub.

İclasın yekunu olaraq, Milli Fəaliyyət Planının 2024-cü il üzrə icrası vəziyyəti barədə hesabatın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi barədə razılıq əldə olunmuş, habelə MONEYVAL tərəqqi hesabatının təqdim edilməsinə hazırlıq məqsədilə atılmalı olan növbəti addımlar müəyyən edilib və digər qərarlar qəbul edilib.

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azər Tağıyevnin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri müvəkillərinin ev dustaqlığına

buraxılması ilə bağlı vəsatətlərlə çıxış ediblər.

Daha sonra təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Prokuror vəsatətləri əsassız sayaraq təmin olunmamasını məhkəməyə təklif edib. Məhkəmə prokurorun təklifini qəbul edib.

Cinayət işinin məhkəmə başıxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses mayın 15-nə təyin edilib.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-



də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Leyla Əliyeva "Yalnız mədəniyyət" musiqili-bədii gecədə iştirak edib

Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyət" adlı musiqili-bədii proqram ilə çıxış edib.

"Unikal" xəbər verir ki, şair, böyük dramaturq Hüseyn Ca-



vidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondu-

nun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib.

Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehvri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.

Azərbaycandan Hindistanla Pakistana çağırış

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb.

"Unikal" bəyanatı təqdim edir: "Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatdır.

Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq.

Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir.

Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik.

Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq

qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".

Məhkəmədə Davit İsxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olundu

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Davit İsxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbiçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.

"Unikal"-ın məlumatına görə, ermənilər tərəfindən hazırlanmış videomaterialda deyilir ki, Azərbaycan hərbiçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün D.İsxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar.

Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit



İsxanyan təyin olunub.

Təqsirləndirilən şəxs D.İsxanyan videomaterialda yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib. O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda

olan ərazilərində qondarma rejimin "parlament və prezident seçkiləri" ərəfəsində çəkilib: "Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsəylə gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orda iştirak edə bilməzdim".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olması sübut olundu

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən videomateriallar göstərilib.

"Unikal" xəbər verir ki, videomaterialın tədqiqi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: "Ortada mülkü

geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayan. Mülki geyimdə olan Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepis-kop Parqev yaxınlaşdı... Digərlərini tanıyıram. Görünür ki, sadəcə hərbiçilərdir".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu



maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ceyhun Bayramov Şimali Makedoniya XİN rəhbərinin müavini ilə görüşdü

1 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən "Unikal"a verilən xəbərrə görə, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişafın müzakirə olunub.

Ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən razılıq ifadə olunub, dövlətlərarası dialoqun davam və inkişaf etdirilməsində Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlıq-



ın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan təbii qazı ilə təchiz olunan ölkələr sırasına Şimali Makedoniyanın qoşulması məmnunluqla xatırlanıb.

Xalqlarımız arasında əlaqələrin gücləndirilməsi və eləcə də dövlətlərarası münasibətlərə əlavə dəyər qatılması xüsusunda humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət və turizm kimi sahələr üzrə mübadilələrin təşviqinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və realıq-

lar, Azərbaycan-Ermənistan normalaşma prosesinin gedışı və bu prosese mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikasının Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Şimali Makedoniya tərəfindən isə xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovski rəhbərlik edib.

Prezidentin Mətbuat xidmətinin bir neçə əməkdaşı işdən çıxarıldı

Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

"Unikal" Teleqraf.az-a istinadən xəbər verir ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılib.

Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat Xidmətinin çəkiliş qrupunda çalışırdı.

Onun, həmçinin MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Unikal"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 302 piyada əleyhinə mina, 79 tank əleyhinə mina, 3047 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6365.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



Böyük Qayıdış yeni iş imkanları yaradır

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, doğma yurda geri qayıdan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa tədbirləri çərçivəsində yeni iş yerləri açılır, keçmiş məcburi köçkünlərin özünüməşğulluğuna və gəlir gətirən fəaliyyətlərə cəlb edilməsinə dövlət dəstəyi göstərilir.

"Unikal" xəbər verir ki, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin kənd təsərrüfatı, sənaye, tikinti, iaşə xidməti, təhsil, səhiyyə və s. sahələrdə çalışması üçün yaradılan imkanlar onların dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının mühüm şərtidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanları haqqında, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, məlumatlandırma, təbliğat və təşviqat məqsədilə hazırladığı videoçarxı təqdim edir.

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyatda alınıb

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyatda alınıb.

"Unikal" xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq: "Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyatda alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyatda alınaraq sənədləşdirilir".

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi



Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

“Unikal” xəbər verir ki, parlament Kamran Bayram oğlu Əliyevin növbəti dəfə Baş prokuror təyin edilməsinə razılıq verib.

“Yenidən etimad göstərib qanunvericilik orqanına namizədliyimi irəli sürdüyünə görə cənab Prezidentə, Ali Baş Komandana öz adımdan və prokurorluq əməkdaşlıqları adından təşəkkürümü bildirirəm”. bunu Baş prokuror Kamran Əliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

“Bugünkü uğurların əsası ümumillilərdə Heydər Əliyev tərəfindən qoyulub. Onun strategiyası cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 30 ildən çox işğal altında olan ərazilərimizə qələbədən sonra həyat qayıdıb. Ayrı Qarabağ və Şərqi Zəngəzurda prokurorluq orqanları fəaliyyət göstərir. Cənab Prezidentin diqqət və qayğısını hiss edirik. Prokurorluq işçilərinin sosial təminatı, maddi-texniki təchizatı yaxşılaşdırılıb”, - o deyib.

Kamran Əliyev namizədliyini dəstəklədikləri üçün deputatlarla təşəkkür edib.

Nazir İntiqam Babayevə vəzifə verdi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.

“Unikal”ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.



Azərbaycanda yeni medal təsis edilib



Azərbaycanda yeni medal təsis edilir.

“Unikal” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley me-

dalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

Yeni dövlət rüsumları müəyyənləşir.

“Unikal” xəbər verir ki, bu, Dövlət rüsumu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarının istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi, pilotsuz uçuş aparatları istismarçılarının əməliyyat icazəsinin verilməsi, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbəyev

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə “Unikal”a müsahibə verib. O, İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfər etməsindən, bu səfərdən sonra iki ölkə arasında əlaqələrin necə inkişaf edəcəyindən, İran-Azərbaycan münasibətlərinin bölgənin təhlükəsizliyinə hansı töhfəni verəcəyindən və İsrailin Baş naziri Benyamin Netanyahuun Bakı səfəri zamanı hansı məsələlərin müzakirə edilə biləcəyindən danışdı.

- Aydın müəllim, İran Prezidenti Məsud Pezeşkiyanın Bakı səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Bu səfəri, aparılan müzakirələri necə qiymətləndirirsiniz və qarşıdakı dövəmdə iki ölkə arasında hansı yeniliklərin olacağı gözlənilir?

- Cənab Məsud Pezeşkiyanın Azərbaycana səfəri İranın

ola biləcək. Əlaqələr tək cəmiyyət başçısı səviyyəsində deyil, rəsmi dairələr, ictimai təşkilatlar, universitetlər, özəl subyektlər arasında da genişlənəcək. Bunun üçün siyasi iradə, maraq var. Bundan sonra tez-tez bu istiqamətdə atılan addımlar barəsində məlumatlar eşidəcəyik.

- İran-Azərbaycan münasibətlərinin inkişafı bölgənin təhlükəsizliyinə necə təsir göstərəcək?

qonşuluq münasibətləri ilə artıq regionda təhlükəsizliyin güclü təməlini qoymuş oldu.

- Bir neçə gün sonra, daha dəqiq desək mayın 7-də İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək. B.Netanyahu Azərbaycanın rəsmi şəxsləri, həmçinin ölkənin yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcək. Bu görüşlər zamanı hansı məsələlər müzakirə oluna bilər?

-Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədədir. Tərəfdaşlıq və əməkdaşlığımızın nümunələri çoxdur. İsrail Azərbaycanın ərazi bütövlüyünə çox böyük hür-

“Azərbaycan-İran münasibətləri bölgənin təhlükəsizliyinə ciddi təsir edəcək”

Aydın Mirzəzadə: “Azərbaycan və İran birgə əməkdaşlıq etməklə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla, mövqelərinin eyni olduğu nöqtələri axtarmaqla yaxın qonşuluq münasibətlərində dünya üçün nümunə ola biləcək”

dövlət başçısı kimi ilk rəsmi səfəri idi. O səfərdən əvvəl də Azərbaycanla münasibətlərə böyük diqqət etdiyini, dostluq münasibətinin genişləndirilməsi niyyətini bildirmişdi. Səfərin nəticələri göstərdi ki, Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır. Tərəflər mehriban qonşuluq, əməkdaşlıq, regionda əmin-amanlığın, sülhün yaradılması istiqamətində birgə fəaliyyət göstərmək istəyirlər. İmzalanan sənədlər, verilən bəyanatlar göstərdi ki, hər iki ölkə əməkdaşlıq istiqamətlərini dərinləşdirməyə, bir çox məsələlərdə birgə mövqedən çıxış etməyə və strateji məsələlərdə birgə olmağa söz göstərir. Ümumilikdə, səfərin müsbət nəticələndiyini və hər iki tərəfin bundan sonra mehriban qonşuluq istiqamətində addım atacaqlarını söyləmək olar.

- İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün yaranan tarixi imkanı necə qiymətləndirirsiniz?

-İran Prezidenti Azərbaycanla strateji münasibətlər qurmaq istədiyini bildirdi. Onun bu çağırışı Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Strateji əməkdaşlıq üçün artıq Azərbaycan və İran arasında hər hansı maneə yoxdur. İlk səfər yaxın qonşuluğun, dostluğun güclü təməlini qoydu. Bundan sonra əməkdaşlığın genişlənməyi və birgə fəaliyyətimizin hər iki ölkə üçün müsbət nəticələncəyini söyləmək olar. Həssas edirəm ki, Azərbaycan və İran birgə əməkdaşlıq etməklə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla, mövqelərinin eyni olduğu nöqtələri axtarmaqla yaxın qonşuluq münasibətlərində dünya üçün nümunə



sibətlərinin inkişafı bölgənin təhlükəsizliyinə necə təsir göstərəcək?

-Azərbaycan-İran münasibətlərinin inkişafı bölgənin təhlükəsizliyinə ciddi təsir edəcək. O baxımdan ki, bölgənin aparıcı dövlətləri məhz Azərbaycan və İrandır. Harada ki, mehriban qonşuluq, ticarət, əməkdaşlıq var, orada təhlükəsizlik həmişə yüksək səviyyədə olur. Eyni zamanda Azərbaycan-İran əməkdaşlığı digər ölkələrlə birlikdə təhlükəsizlik zonasının daha da genişlənməsinə yönəli bilər. Azərbaycan vaxtilə üçtərəfli görüşlərin təşəbbüskarı olub, indi bu üçtərəfli görüşlərdə İranın da iştirakı və bu görüşlərin dördtərəfli görüşlərə çevrilməsi variantları yüksəkdir. Azərbaycanla İran öz mehriban

mətlə yanaşılıb, Azərbaycanın yeni texnologiyalara yiyələnməsi istiqamətində öz dəstəyini verib. Bu baxımdan İsrail hökumət başçısının Azərbaycana səfəri əməkdaşlığı daha da gücləndirə bilər. Şübhəsiz ki, təhlükəsizlik məsələlərinə dair çox ciddi fikir mübadiləsi keçiriləcək. Ən əsası isə Azərbaycanın həm İsrail, həm də İranla yaxşı münasibətlərinin olduğunu əsas götürərək bu iki dost olduğu ölkələr arasında münasibətlərin bərpası işində böyük rol oynaya bilər. Hər halda İsrail Baş nazirinin Azərbaycana səfəri tək regionun deyil, dünyanın da ən ciddi maraq doğuran siyasi hadisələrindən bir olması gözləniləndir.

Anar Kəlbəyev

“Unikal” qəzeti keçmiş məmurların hazırda harada və nə işlə məşğul olduqları barədə silsilə yazılarını davam etdirir. “Sabiqlərin izi ilə” adlandırdığımız bu silsilədən növbəti yazımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərov haqqındadır.

Hazırda 53 yaşı olan E.İskəndərov adı çəkilən komitəyə cəmi 40 yaşında - 2012-ci ildə təyin edilmiş və bu postda vurtut 2 il çalışmışdı. 1988-ci ildə Bakı şəhəri 8 sayılı orta məktəbi qızıl medalla bitirən, 1993-cü ildə Bakı Dövlət Universitetinin

du” - İskəndərov vəzifəsini itirməzdən qısa müddət öncə cəmiyyətdə geniş rezonans doğuran bir yazıda deyilirdi.

Bütün bu cür iddialara cavab olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov deyilənlərin yalan və böhtan xarakterli olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, ölkənin dini siyasətini icra edən bir qurumun başına heç vaxt bir nurçu gətirilməz. “Ümumiyyətlə dövlət komitələrinin sədrləri, müavinləri siyasi postlardır. Onlar lazımı strukturlarda yoxlamadan keçir, bu qurumların təqdimatından sonra təyin olu-

ğün əsas mərkəzdir və bu bir mayaka bənzəyir. Elə hesab edirəm ki, hər hansı bir məmur, din xadimi və yaxud da hər hansısa bir insanın ölkə qanunvericiliyini pozması yolverilməzdir. Ümid edirəm ki, hər hansısa bir şəxs Komitəyə rəhbər təyin olunarsa ağıllı, müdrik və tədbirli olmalıdır”.

Bəs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri hazırda haradadır və nə işlə məşğuldur?

Vəzifəsindən azad olundandan bir neçə gün sonra E.İsgəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ

Keçmiş komitə sədrinin yüksək vəzifə ümidi

Sabiqlərin izi ilə: Elşad İskəndərov hardadır və nə işlə məşğuldur?

tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən, 2002-2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində “Beynəlxalq Münasibətlər” ixtisası üzrə magistratura təhsili alan sabiq komitə sədrinin karyera baxımından gələcəyi çox parlaq görünürdü. Bir çoxları onun daha mühüm postlara təyinat alacağını istisna etmədilər, lakin 2014-cü ildə İskəndərov gözlənilməz şəkildə vəzifəsindən kənarlaşdırıldı.

Həmin vaxt yerli KİV bunun səbəbi olaraq nurçuluqla bağlı olmasını göstərirdi. Onun adının Türkiyədə nurçularla bağlı hazırlanmış siyahıda ikinci yerdə olduğu belə iddia edilmişdi.

Maraqlıdır ki, E.İskəndərovun vəzifəsindən azad edilməsi həmin vaxt Türkiyə mətbuatının da diqqət mərkəzinə düşmüşdü. Adı “nurçu”larla əlaqələrdə hallanan sabiq komitə sədrinin vəzifəsindən azad edilməsi qardaş ölkənin bir sıra aparıcı qəzetlərində geniş şəkildə işıqlandırılmışdı. Xəbəri dərc edən bütün mətbuat orqanlarının hamısı İskəndərovun postundan uzaqlaşdırılmasının Türkiyədə “Gülənçi”lərə (FETÖ-çülərə) qarşı başlatılan əməliyyatın bir hissəsi olduğuna açıq işarə vurmuşdular.

Başqa bir iddiaya görə isə sabiq komitə sədri nurçulara 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub. “Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ələ keçirmək gülənçilərdən ötrü çox vacib məsələ idi. Bu qurum üzərində nəzarəti ələ almaq Gülən sektasından ötrü hələ Rafiq Əliyev dövründən bəri həyati əhəmiyyətli məsələ idi. Və bu sekta istədiyinə nail oldu. Elşad İskəndərov 2012-ci ildə komitə sədri vəzifəsini tut-

nur. Əgər belə bir şey olsaydı, indiyədək ortaya çıxardı və heç vaxt belə adam bu vəzifəyə təyin olunmazdı. Bu baxımdan da, yayılan xəbərlər tamamilə yalandır”.

Daha bi maraqlı nüans: İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən kənarlaşdırıldıqdan dərhal sonra İçəri şəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli mətbuatı (konkret olaraq “Aznews.az”) müsahibəsində jurnalistin “Elşad İskəndərov nurçuluqda ittiham olunaraq, vəzifəsindən azad olundu. Ümumiyyətlə bu qurumdan gözləntiləriniz necədir” sualına belə cavab vermişdi: “Bu gün Dini Komitəyə rəhbər təyin olunursa, şübhəsiz ki, artıq addımlarını düz atmalı və dövlətin qanunlarından kənara çıxmamalıdır. Azərbaycan dövləti bizim

İKGF) baş katibi təyin edilmişdi. Əldə etdiyimiz məlumata görə bu təyinatdan bir müddət sonra Xarici İşlər Nazirliyindəki işinə bərpa olunub. Keçmiş sədrin hazırda bu nazirlikdə xüsusi tapşırıqlar üzrə səfir işlədiyi deyilir.

Bir neçə il öncə İskəndərovun 50 yaşı tamam olarkən onun haqqında təbrik motivli yazılar dərc edilmiş və sabiq sədrə yenidən etimad göstərilə, yüksək postlar etibar edilə biləcəyi yönündə eyhamlar vurulmuşdu. Bu isə onun da eyni gözlənti içində olduğu barədə qənaətlərə yol açmışdı. Lakin aradan 3 il keçməsinə baxmayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri hələ də XİN-dəki ələ də yüksək olmayan vəzifədə çalışır...

Sənən Mirzə

Kibercinayətkarlığa görə DTX-nin həbs etdiyi şəxslərdən zərər görənlər danışdı

DTX tərəfindən istintaqı aparılan kibercinayətkarlıq etməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Unikal”ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.



Cinayət işində zərərçəkən kimi tanınan Ülker Xəlilova sərbəst ifadəsi zamanı təqsirləndirilənləri votsap qruplarından tanıdığını deyib: “Mənə dedilər ki, yeni layihə var, yaxşı qazanc əldə etmək mümkündür. Məhsulları alırsan, sonra geri qaytarma edəndə qazanc əldə edəcəksiz. Mən də razılıq verdim. Məhsulları aldım, geri qaytarma edəndə həqiqətən də gördüm ki, balansıma pul daxil oldu. Daha öncə xırda məbləğləri “m10” vasitəsilə bir neçə dəfə götürə bilsəm də, sonradan məbləğlər hesabda artdıqdan sonra çıxara bilmədim. Bunu onlara deyəndə bildirdilər ki, ikinci mərhələyə keçməlisən ki, blok açılınsın. İki dəfə 1400 azn olmaqla onların hesabına 2800 azn və ayrı-ayrılıqlarda müxtəlif məbləğlər ödəməklə ümumi 4080 azn ödəmişəm, bundan sonra hesabım ümumiyyətlə bloklandı”.

Zərərçəkən həmçinin onu da bildirib ki, onunla əlaqə saxlayan şəxslər Böyük Britaniya indeksli nömrə ilə əlaqə saxlayırıbmışlar.

Təqsirləndirilənlərin vəkili müdafiə etdikləri şəxslərin özlərinin də naməlum xakerlər tərəfindən zərər gördüklərini məhkəmənin diqqətinə çatdırıblar.

Digər zərərçəkən Elvar Məmmədov ifadəsində qeyd edib ki, o da həmin şəxslərin yaratdığı qrupla sosial şəbəkələr vasitəsilə tanış olub: “Mənimlə ilk dəfə onlar əlaqə saxlayaraq təşkil etdikləri lahiyənin əhəmiyyətini izah etdilər. Ora qoyduğum pulların dəyərindən daha çox məbləğlər geri qaytarılmıyadı. Onlara bir neçə dəfə ayrı-ayrılıqda məbləğlər atdım. Az miqdarda ödənişlər etdilər, böyük məbləğlərə gəlincə, hesab blok olundu. Daha sonra məndən digər mərhələlərə keçmək üçün əlavə vəsait istədilər.

Ümumilikdə 7600 azn köçürüldükdən sonra hesabım birdəfəlik blok oldu. Bunun səbəbini soruşduqda texniki problem olduğunu desələr də, sonra yoxa çıxdılar”.

Növbəti zərərçəkən Cəbrayıl Nərimanov sözügedən onlayn maliyyə sistemi ilə “Telegram” vasitəsilə tanış olduğunu deyib: “Mən bu günə qədər belə şeylərlə məşğul olmamışam. Video görmüşdüm, bəyənmişdim. Bundan sonra mənə link atıb bu oyun barədə danışdılar. Dedilər ki, yatırımlar 2 azn-dən başlayır. Ümumi 5 mərhələdən ibarət olduğunu dedilər. Xırda məbləğlərdən sonra birdən-birə 980 azn ödətdirdilər. Daha sonra 2800 istədilər, bu pul isə məndə olmadı. Ümumilikdə 1480 azn köçürmüşəm onlara”.

Növbəti proses mayın 22-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin yaydığı məlumatda bildirilir ki, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosesual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır. Müəyyənləşdirilmişdir ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilmişdir. Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftəliyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.



"3 milyondan çox vətəndaşımızın istehlak kreditləri üzrə borcu var" - Deputat

"Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir:

"2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü il ilə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır. Bütün bunlar ilə yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir.

Oxşar vəziyyət qeyri-ışlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-ışlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil edib Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yeni, fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-ışləkdir. Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib.

Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-ışlək kreditlərin həcmələrində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənəşdirilməsi tövsiyyə olunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcmünün azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənəşdirilməsini təklif edərdim. Hazırda 27 milyard 877 milyon manat kredit portfelinin olduğunu nəzərə alsaq, qanun layihəsində hüququ şəxslərin dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı. Yəni, hüquqi şəxsin icra orqanının rəhbəri ilə yanaşı, təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması məqsədəuyğun olardı. Məsələn, səhmdar cəmiyyətlərində yalnız hüquqi şəxsin icra orqanının rəhbəri deyil, idarə heyətinin üzvləri ayrıca qeyd oluna bilər. Çünki qərarlar idarə heyəti tərəfindən verilir. Bütövlükdə, problemli kreditlərin həcmünün artdığını nəzərə alaraq müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim".

Anar Kəlbiyev

Azərbaycanda dərman (əczaçılıq) vasitələri və qida əlavələrinin idxalı və topdan satışı ilə məşğul "Yurd Pharma" Məhdud Məhsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu var. Qaynarinfo-nun məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 653886.92 AZN vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən şirkətdə səyyar vergi yoxlaması zamanı ciddi pozuntular aşkarlanıb. Nəticədə "Yurd Pharma" MMC məsuliyyətə cəlb etmə qərarının nəticəsində 426132.21 manat əlavə vergi, 222858.75 manat maliyyə sanksiyası hesablanıb.

qalibi kimi "Yurd Pharma" elan edilib. Həmin vaxt şirkətə yarım milyon manatdan çox, daha dəqiq desək, 647,3 min manat ödənəcəyi açıqlanıb.

Bundan başqa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı" üzrə dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə də qaliblərdən biri "Yurd Pharma" idi. Nəticədə Agentliklə MMC arasında təxminən 200 min manatlıq (dəqiq desək, 196,582) min manat məbləğində satınalma müqaviləsi imzalandığı bildirilirdi.

Yenə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Rentgen və digər diaqnostik" vasitələrin satın alınması üzrə keçirilmiş açıq tender (elektron) prosedurunun 3 qa-

və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsi ilə ittiham edilir. Bundan əvvəl isə "EpidBiomed" əczaçılıq firması məcburi auditdən yayındığına görə cərimələnmişdi. Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalər Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilmiş, daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə isə şirkətə cərimə kəsmişdi. Həmçinin 2002-ci ildən əczaçılıq fəaliyyəti ilə məşğul olan, xarici əczaçılıq zavodları və şirkətləri ilə əməkdaşlıq edən "Alfa-N Company" MMC-yə də cərimə yazılmışdı. Belə ki, Dövlət Gömrük Komitəsinin şirkət barəsində İnzibati Xə-

Məmurlardan çox sayda tender qazanan şirkətdə yarım milyonluq müəmma

Bir çoxu vəzifəli şəxslər tərəfindən himayə olunan əczaçılıq şirkətlərinə yoxlama və cərimə şoku... - Nə baş verir?



Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Sərdar İbrahim oğlu Xudiyevdir.

"Unikal"ın araşdırmaları nəticəsində məlum olub ki, "Yurd Pharma" şirkəti dərman vasitələri, eləcə də qida əlavələrinin idxalı və topdan satışı ilə məşğuldur, həmçinin, marketing fəaliyyəti göstərir. Ötən illərdə şirkət bir sıra tanınmış əczaçılıq firmaları ilə müqavilələr bağlayaraq Azərbaycan bazarına çoxsaylı yeni dərman vasitələrinin idxalını həyata keçirib.

O da maraqlıdır ki, yarım milyon manatdan çox pozuntunun aşkarlandığı bu MMC son illərdə dövlət qurumlarından çox sayda tender qazanıb. Bu tenderlərdən bir çoxunun məbləği kifayət qədər yüksək olub. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması ilə bağlı tenderlərindən birinin

libindən biri olaraq "Yurd Pharma"-nı seçib. Agentliklə şirkət arasında 23 600.00 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Və ya: Saatlı rayon İcra Hakimiyyətinin "Yurd Pharma" ilə "Tibbi ləvazimatların alınması" üzrə satınalma müqaviləsinin məbləği isə 16 167.42 manat olub.

O da maraqlıdır ki, açıq resurslarda bu şirkətin son aylarda hər hansı tender müsabiqəsinin qalibi olduğuna dair məlumatlara rast gəlinmir.

Xatırladaq ki, son vaxtlar ölkənin tanınmış əczaçılıq şirkətlərinin cərimələnməsi ilə bağlı xəbərlər intensivləşib. Bir müddət öncə "Dokta" şirkəti barəsində inzibati iş başlandığı barədə xəbər yayılıb və şirkət İnzibati Xətalər Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına

talar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib etmişdi. Protokol tərtib olunan maddədə deyilir ki, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyektə olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizədək məbləğdə cərimə edilir.

Onu da deyək ki, Azərbaycanda fəaliyyət göstərən bəzi əczaçılıq şirkətlərinin sabiq və indiki yüksək vəzifəli şəxslər, millət vəkilləri tərəfindən himayə olunduğuna dair iddialar var.

Toğrul Əliyev

Rusiya Federasiyasının Baş Prokurorluğu və Mərkəzi Bankı fərarli ukraynalı siyasətçi Taras Kozak barəsində cinayət işi qaldıra bilər. Lent.az-ın əldə etdiyi məlumata görə, o, Honq-Konq və Dubaydakı ofşor şirkətlər zənciri vasitəsilə Moskva Kredit Bankından çıxarılan, sonradan Türkiyədə vəsaitlərin ləqəlləşdirilməsi ilə külli miqdarda- 600 milyon dollardan çox pulun yuyulmasında şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kozakin əsas şəriki Böyük Britaniya pasportuna sahib azərbaycanlı iş adamı Fuad Hüseynli olub. O, artıq 2023-cü ilin mart ayında Moskvanın Basmanın məhkəməsi tərəfindən başqa bir iş üzrə - Azərbaycan

kəzi fiqurlardan biri kimi keçən, Fransada yaşayan və Azərbaycandan pulların xarici offşor zonalarına daşınıb yerləşdirilməsində iştirak edən şəxs - red.) təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib".

O da məlum olmuşdu ki, həmin vaxt F.Hüseynli ilə C.Hacıyevin ortaq olduğu şirkət Qazaxıstanda məhkəmə prosesinə cəlb edilib.

Qeyd edək ki, sabiq bankirin şəriki ilə birgə yuxarıda adı çəkilən Orta Asiya ölkəsində neft yatağı almasına dair ilk iddialar hələ 2015-ci ildə gündəmə gəlmişdi. "Unikal"ın araşdırmasına görə, o vaxt iddia edilirdi ki, Cahangir Hacıyev Qazaxıstanda neft işinə girməzdən əvvəl burada pambıq emalı müəssisəsinə sahib olub. Daha əvvəl isə onun başqa bir

tağı var və ora investisiya qoymaqla yaxşı mənfəət əldə etmək mümkündür. Beləliklə, Cahangir Hacıyev neft hasilatı biznesindən xəbəri olmadığı halda bankın pullarını Qazaxıstanda hasilat biznesinə yatırmağı qərara alır. Və təxminən il yarım ərzində bu işə 100 milyon dollara yaxın vəsait yatırır (istisna deyil ki, həmin vəsaitin əhəmiyyətli hissəsi əslində mənimənilib)" - təxminən 10 il öncə KİV yazırdı.

Maraqlıdır ki, həmin vaxt bu prosesdə Fuad Hüseynlinin adı hallanmırdı.

Daha bir maraqlı detal ondan ibarət idi ki, sabiq bankir 100 milyon dollar yatırdığı halda, mütəxəssislər yataqda vur-tut 30 milyon dollarlıq neft ehtiyatının olduğunu təxmin edirmişlər.. "Ancaq Cahangir Hacıyevin qoy-

Cahangir Hacıyevin birgə şirkət yaratdığı şəxsin başı böyük bəladadır...

Həbsdəki keçmiş bankirin şərikinin adı 600 milyon dollarlıq qalmaqla qarışdı - Şok faktlar!

Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl (təxminən 4 milyon 819 min manat) məbləğində vəsaitin mənimənilməsinə görə məhkum edilib. Hüseynli öz günahını tam etiraf edib, banka dəymiş ziyanı ödəyib və nəticədə bir il yarım müddətinə azadlıqdan məhrum olunub. Bununla belə, Hüseynlinin hələ də Azərbaycandakı banklar qarşısında ödənilməmiş borcları qalır və o, respublikada axtarıldadır.

Taras Kozakin özü isə hazırda Ukraynada vətənə xəyanət ittihamı ilə axtarıldadır. Onun adı uzun müddətdir ki, kölgə maliyyə sxemləri və ofşor strukturlarla hallanır.

Qeyd edək ki, Fuad Hüseynlinin adı Azərbaycan Beynəlxalq Bankı işində boş yerə hallanmamışdı. Belə ki, Qazaxıstanda yaradılan bir şirkətdə Fuad Hüseynli və bankın idarə heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin şərik olduqları açıqlanmışdı.

Bir az da dəqiqləşdirək: Hacıyevin məhkəməsində şahidlərdən biri (Beynəlxalq Bankın Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev) sabiq bankirin Qazaxıstanda neft yatağı aldığını demişdi. Sitat: "Mən Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış etdim. Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsmiləşdi. Beynəlxalq Bankın Hətəm Həsənov adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı isə Xaqani Bəşirov (Beynəlxalq Bankın "xortumlanması" adı mərə-



Orta Asiya respublikasında - Tacikistanda metallurgiya biznesinə girərək bankın təxminən 100 milyon dollardan çox kapitalını batırdığı haqda iddialar dolaşırdı. "Təxminən 2013-cü ilin sonlarında isə C.Hacıyevi şirnikləndirərək Qazaxıstanda neft hasilatı biznesinə pul yatırmağa inandırılar. Bu proses Azərbaycanın Xəzər-dəki "Bahar" və "Qum dəniz" offşor yataqlarının işlənməsi üzrə operator şirkət olan "Bahar Energy"-nin kredit borclarına görə "Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovdan alınaraq (şirkətin səhmlərinin üçdə ikisi "Hafka"ya məxsus olub) Beynəlxalq Bankın nəzarətinə keçməsindən sonra başlayıb. Cahangir Hacıyev "Bahar Energy"-ni ələ keçirəndən sonra şirkətin işinə nəzarəti BP-də işləyən yaxın adamı, məlumatlara görə, vəhəbi təriqətinə mənsub olan Emin Sadiqə həvalə edib. Burada "Bahar Energy"-nin baş direktoru, amerikalı Riçard Makduqal Cahangir Hacıyevin adamını inandıraraq ki, Qazaxıstanda çox sərfəli neft ya-

duğu pulların əvəzində heç bu həcmdə də neft əldə etmək mümkün olmayıb. Bu yaxınlarda məlum olub ki, yataq ümumiyyətlə boşdur" - 2015-ci ildə bəzi media orqanları iddia edirdilər.

O zaman Hacıyev həmin iddiaları susqunluqla qarşılamış, cəmi 4 il sonra 2019-cu ildə isə Qazaxıstandakı neft yatağı "biznesi"-ndə Cahangir Hacıyevin başlıca şərikinin Fuad Hüseynli olduğu ilk dəfə dilə gətirilmişdi. İndi isə biri həbsdə olan sabiq ortaqlardan digərinin də adı növbəti dəfə xoşagəlməz mövzuda gündəmədir. Beynəlxalq Bank işindən hələlik cəzasız qalsa və axtarıldadırsa, bu ortağın - yəni F.Hüseynlinin adı indi də 600 milyon dollarlıq pulu əməliyyatına görə barəsində cinayət işi açıla biləcəyi deyilən Taras Kozakla birləşliyi səbəbindən gündəmə gəlib.

Qərribə təsadüfdür: nə sirri-xudadırsa, Hüseynli ilə şərik olanların başı bəladan açılır. Əvvəl Hacıyev, indi də Kozak...

Sənan Mirzə

Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır

Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr 5 ildən gec olmayaraq standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını həyata keçirməlidirlər.



"Unikal" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, sözügedən yoxlamalar hər il keçirilir. Bundan əlavə, qanuna əsasən, texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycanda birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir.

Təklif edilən dəyişikliyə əsasən, milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 iş günü müddətində onun bu qanunun və müvafiq sahədə mövcud olan texniki rəqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfat subyektinə təqdim etmədikdə həmin texniki şərt təsərrüfat subyekti tərəfindən istifadə edilə biləcək.

Mövcud qanunvericiliyə əsasən, sözügedən müddət 15 gündür.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Bu əmələ görə 1000 manat cərimə müəyyənləşir

Milli Məclisdə "İcra haqqında" Qanuna dəyişiklik təklif olunur.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalər Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək.

Bundan başqa, icra xidmətinin depozit hesabına və bu hesabdən köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.

Digər dəyişikliyə əsasən icra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuru-na təqdim edəcək. Tələbkar bu barədə icra məmuru-na məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək.

İcra xidmətinin depozit hesabına və bu hesabdən köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Anar Kəlbəyev



“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxslə bağlı qərar verildi

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin - Ruslan Mikayılov, Sənan Maşiyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Unikal” Apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya protesti və şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşiyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verərək təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay azaltmışdı.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Narkotik tərkibli bitkilər yetişdirənlər tutuldu



Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb.

DİN-nin Mətbuat

Xidmətinin Şirvan regional qrupundan “Unikal”a verilən məlumata görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıkları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevin adı bu günlərdə yenidən diqqət mərkəzindədir. Sabiq icra başçısı Avstriyanın paytaxtı Vyanada “Beleza Design & Concept GmbH” adlı mebel mağazasını qeydiyyatdan keçirib. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənlı paylaşım edib.

Şirkətin 33 faiz payı onun oğlu Nicat Əlibəylinin, 33 faizi yaxın adamı Ramin Şükürlünün, 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib. Şirkət Gumpendorfer küçəsi 128 ünvanında fəaliyyət göstərir. Ziyəddin Əliyevin daha əvvəl - 2016-cı ildə Avstriyada qeydiyyatdan keçirdiyi “S.M.A.N Business Solutions GmbH” şirkətinin 2023-cü ilə olan hesabatına görə 6,5 milyon avro aktivə malik olduğu da qeyd edilir. Həmin şirkətin Çexiyada qeydiyyatda olan “Az Servis - NR s.r.o”

muşdu: cəmi 6 il idi icra başçısı olaraq çalışırdı, təqaüd yaşına çatmamışdı. Nəzərə alsaq ki, Azərbaycanca yaş 70 və daha yüksək olanlar belə icra başçısı işləyirlər, üstəlik, bəzilərinin bu postda həttə 15-20 illik stajı vardı, belədən Qubanın sabiq rəhbərinin 61 yaşda və vur-tut 7 il çalışdıqdan sonra işdən azad edilməsi həqiqətən sürpriz sayıla bilərdi.

Lakin indi onun xaricdəki biznesinin aşkarlanması, eləcə də daha əvvəl sərvəti barədə ortaya çıxan faktlar təəccüblənmək üçün əl yeri qoymur.

Xatırladaq ki, Z.Əliyev hələ icra başçısı postunu itirməzdən öncə məlum olmuşdu ki, o, Avstriya və Çexiyada da şəxsi biznesinə milyonlarla dollar yatırıb. Məsələn, təkəcə Ukraynadakı asfalt zavoduna 7 milyon avro xərc çəkib. Ümumiyyətlə, bu ölkədə onun 6 şirkətinin olduğu açıqlanmışdı. Son ola-

məşğuldur. Şirkətin adı isə “Rəşad and Nicat Ziyəddin (oğulları)”nın abbreviaturasıdır.

Yenə Z.Əliyev hələ vəzifədə olarkən onun hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olduğu vaxtlarda - yeni 2008-ci ilin yanvarın 18-də açıb. İlk nizamnamə kapitalı 200 min kron olan “Az Servis-NR s.r.o.” (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu isə onun oğlanlarının adlarının baş hərfləridir.

Əslində Ziyəddin müəllim hələ Qubaya rəhbər təyin olunmazdan öncə özünün xaricdəki biznesinin təməllərini atsa da, icra başçısı olduğu zamanı bu biznesi ağılaşdırmağın miqyasda böyüdü və bu məqsədlə on milyonlarla dollar

Sabiq icra başçısının xaricdəki çoxmilyonluq biznesinin pərdəarxası

Ziyəddin Əliyevin Avropada böyüyən varidatının yenidən gündəmə gəlməsi ilə bağlı ilginclik iddialar dolaşır



xərcləyib. Həmin pulların qaynağı şübhəsiz ki, maraqlı doğurmaya bilər. Unutmayaq ki, Z.Əliyev vəzifədə olarkən ən çox tənqid edilən məmurlardan biri idi; Qubaya rəhbərliyi dövründə adı çəkilən rayonlarda rüşvət və korrupsiyanın geniş yayıldığına dair iddia və ittihamların ardı-arası kəsilmirdi. Bu iddia və ittihamların fonunda onun böyük sərvətə və biznese yiyələnməsi təəccüblü deyil.

Bir çoxlarının fikrincə Z.Əliyevin icra başçısı olduğundan qısa müddət sonra oligarqlaşması, yalnız ölkə daxilində deyil, ölkə xaricində də iri biznes sahibinə çevrilməsi onun “vurulmasında” həlledici amil olub. Onsuz da haqqında çox sayda şikayətlər gələn keçmiş icra başçısı ilə bağlı səbr kasasını daşıran məhz varidatının günbəgün artması idi. “Həttə Ziyəddin müəllimin adı həbs riski daşıyan icra başçıları siyahısında çəkilirdi. Lakin o, vəzifəsini itirməsi ilə canını qurtara bildi” deyənlərin fikrincə, sabiq başçının xaricdəki biznesi ilə bağlı yeni faktların ortaya çıxması ona vəzifədən azad edilməsinin üstündən 2 il keçdikdən sonra belə başağrısı yarada bilər. İstisna edilmir ki, Z.Əliyevdən bu sərvətin qaynağını soruşsacaqlar.

Belə düşününlər öz fikirlərini yaxın illərin təcrübəsi ilə əlaqələndirirlər. Unutmayaq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov kimi məmurlar öz vəzifələrindən uzaqlaşdırıldıqdan bir neçə il sonra məhz rüşvət və korrupsiya cinayətlərinə görə hüquqi məsuliyyətə cəlb edilmişdilər...

Toğrul Əliyev

şirkəti üzərindən yaradıldığı bildirilib. Ziyəddin Əliyevin biznes dairəsi bununla da bitmir. O, eyni zamanda Ukraynada asfalt zavodu və bir neçə şirkətin benefisiarı kimi də qeyd olunur. Lvov vilayətindəki “Alov Tov” MMC üçün İtaliya, Türkiyə, Almaniya, Çin və digər ölkələrdən inşaat materiallarını idxal etdiyinə dair gömrük məlumatları mövcuddur. Bu idxalın bir hissəsinin onun icra başçısı olduğu illərdə gerçəkləşdirildiyi göstərilir.

Xatırladaq ki, hazırda 62 yaşında olan Ziyəddin Əliyev

2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışıb. 2023-cü ilin iyununda isə işdən azad olunub.

Onun öz postunu itirməsi əslində bir çoxları üçün gözlənilməz ol-

raq Ukraynada müharibədən bir qədər qabaq, savaş hazırlıqlarının getdiyi vaxtlarda sayca 7-ci olan “Ranz LLC” (Tob RahZ) 2020-ci il iyunun 17-də Lvov vilayətinin Mikolayev rayonu Qruşevsk prospekti 1A/14 ünvanında hüquqi qeydiyyatdan alınmışdı. “İcra başçısının Lvov vilayəti, Pustomitivsk rayonu Zimna Voda kəndi, Opilskoqo küçəsində müvəqqəti qeydiyyatda olan oğlu Nicat Əlibəyli 2020-ci ilin dekabrında şirkətin benefisiarı qismində təsdiqlənib. Şirkətin nizamnamə kapitalı 10 483 200 qrivna (müharibədən əvvəlki kursla 400.000 dollara yaxın) təşkil edir” - xəbərlərdə belə deyilirdi.

Reyestr məlumatlarına görə “Ranz LLC” tikinti texnikası və avadanlıqlarının kirayə və lizinqi ilə

5.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

sənizi göz bəbəyi kimi qorumaq, torpağını əkib-becərmək, inkişaf etdirmək”, deyə sakin bildirib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə,

“Böyük Qayıdış”ın Həsənriz təntənəsi

86 yaşlı Yaqub Həsənov ömrünün ixtiyar çağında doğulduğu torpağa qayıtmağın böyük xoşbəxtlik olduğunu söyləyir



İşğaldan azad edilmiş torpaqlarımızda böyük canlanma müşahidə olunur. Rayonlar, şəhərlər, kəndlər yenidən qurulur, düşmənin xarabalığa çevirdiyi yurd yerlərimizin çırağı yenidən yandırılır. Demək olar ki, hər ay işğaldan azad olunmuş bir kəndə, bir qəsəbəyə köç karvanı yola salınır. Bu isə həmin torpaqlara həyatın yenidən qayıtdığını, viran qalmış kəndlərin yenidən salınaraq bütün infrastrukturunu ilə sakinlərin ixtiyarına verildiyindən xəbər verir. Artıq məcburi köçkünlər illərlə sığındığı dar tələbə yataqxanalarının otaqlarından köçüb öz geniş evlərinə, əbədi yurd yerlərinə qayıdırlar.

Bu isə sözün əsl mənasında “Böyük Qayıdış”dır!

Bugünlərdə Ağdərənin Həsənriz kəndinə daha 20 ailə yola salınıb. Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 20 ailə - 68 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevə təşəkkür ediblər. Onlar, həm-

çinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

86 yaşlı Yaqub Həsənov da doğma torpağına, Həsənrizə köç edənlərdən biridir. Müsahibimiz deyir ki, ömrünün ixtiyar çağında öz doğma yurduna qovuşmaqdan gözəl duyğu ola bilməz: “ Bu hiss elə xoşbəxtliyin özüdür. Vətənə qovuşmaqdan gözəl nə ola bilər ki? Bu hissi bizə yaşadanlara təşəkkürümüzü bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Qazilərimizə isə can sağlığı arzulayırıq. Mənim ən böyük arzum doğulduğum torpaqda ölmək idi. Biz 30 il bu arzu ilə yaşadıq. Amma şükür ki, bu günü gördük. Səhər yuxudan öz doğulduğum, illərlə həsrətini çəkdiyim torpaqda oyanmaq, onun havasını udmaq böyük xoşbəxtlikdir”. Y. Həsənov bildirir ki, 1992-ci ildə kəndlərini tərk etdikdən sonra Tərtər rayonunda məskunlaşıb orada yaşayıblar. Amma bir gün belə kəndlərinə qayıdacaqlarına inamlarını itirməyiblər.

“İndi bizim üstümüzə düşən vəzifə Həsənrizdə yenidən o ab-havanı yaratmaq, dirçəltməkdir. Bizim bir kənd sakini olaraq üzərimizə böyük məsuliyyət qoyulub. Hə-

təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq, beləliklə 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Onu da xüsusi vurğulayaq ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. 2025-ci ildə Kəlbəcər, Xankəndi, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulur. Hazırda Kəlbəcər şəhəri də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir. 2025-ci ildə Ağdam şəhərinə və rayonun üç kəndinə qayıdış nəzərdə tutulur. Belə ki, hazırda Ağdam şəhərində, rayonun Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir.

Sarıcalı kəndində 203, Xıdırlı kəndində 719, Kəngərli kəndində isə 292 fərdi ev inşa olunur. Ağdamın Baş Qərbənd kəndində isə “Ağıllı kənd” layihəsi inşa olunacaq. İlk mərhələdə 275 hektar ərazidə 851 fərdi ev tikilməsi planlaşdırılır.

2026-cı ilin sonunda “Böyük Qayıdış” prosesinin birinci mərhələsi bitənə qədər Qarabağ və Şərqi Zəngəzurda 34500 ailənin məskunlaşması təmin ediləcəkdir.

Məlumat üçün onu da bildirik ki, 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri üçün dövlət büdcəsindən 4 milyard manat məbləğində vəsait xərclənməsi nəzərdə tutulur. 2021-ci ildən 2024-cü ilin sonuna kimi Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.

Gülayə Mecid



Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vəərəqəsi”ni çap edə bilərlər.

Bu barədə “Unikal”a DİM-dən məlumat verilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 11 may 2025-ci il tarixində keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vəərəqəsi”ni çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özəri ilə şəxsiyyəti təsdiq edən sənədin əsl və “İmtahana buraxılış vəərəqəsi”ni mütləq gətirməlidirlər. Gösterilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

İbtidai siniflərin 5 günlük yaz tətili başlayıb

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.

Bu barədə “Unikal”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

Ötən ay 4 nəfər zəhərlənərək ölüb

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.

“Unikal” xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir: “Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şokdan, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabarı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin söylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb”.

Balıq ovu qadağan edilir

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Bu barədə “Unikal”a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Moratorium sentyabrın 1-dək davam edəcək.

Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə!

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər bu gün saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet sahifəsinə (<https://www.e-gov.az/az/services/read/3148/2>) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib. 1 may saat 09:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 30322, II ixtisas qrupu üzrə 25158, III ixtisas qrupu üzrə 27607, IV ixtisas qrupu üzrə isə 6415 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat sahifəsinin statistika bölməsində tanış olmaq mümkündür.

Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

Xəstəlik vərəqələri elektron formada veriləcək

Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində siğortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.

"Unikal" xəbər verir ki, xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə hazırlanacaq.

Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrə birləşdirilib.

Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

Bundan əlavə, elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq.

Qusarda yazlıq bitkilərin əkinini barədə statistika

Qusar rayonun kənd əməkçiləri yazlıq əkinlərinə start veriblər.

Cari ilin aprel ayının 1-dək rayonun təsərrüfatlarında 319 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitkilərin 38 hektarını coxillik otlar, 218 hektarını kartof, 63 hektarını tərəvəz bitkiləri təşkil edir.

Keçən ilin eyni dövrü ilə müqayisədə 75 hektar kartof, 11 hektar tərəvəz çox əkilmişdir. Tərəvəz bitkiləri arasında daha çox sarımsaq və baş soğan sahələri üstünlük təşkil edir.

Bu ilin aprel ayında havaların isti və yağmursuz keçməsi əkinlərin vaxtında ekilməsinə səbəb olmuşdur.

Yazlıq bitkilərin əkinini davam edir.

Qusar Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Əhmədli Balakışiyev 30 aprel 2025-ci il

Ağsuda ticarətin göstəriciləri

Ağsu rayonunda 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 52153,6 min manatlıq məhsul satılmış, bunun 27433,2 min manatını (52,6 faiz) ərzaq məhsulları, içkilər və bütün məmulatları, 24720,4 min manatını (47,4 faiz) qeyri-ərzaq malları təşkil edib.

Bu göstəricilərin 5394,4 min manatı iri, orta, kiçik və mikro müəssisələr üzrə hüquqi şəxslər, 46759,2 min manatı isə fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə fəaliyyətdən əldə olmuşdur.

Ağsu Rayon Statistika İdarəsinin baş məsləhətçisi L.Cəbraylova

Bəzi ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Bəzi ölkələrdən diri quş və quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə "Unikal"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiye-n Gianq, Tuyen Quang, Lonq An, Quang Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripisi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlam-



lıqı Təşkilatından (ÜHST) AQ-TA-ya rəsmi məlumatlar daxil olub.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş tə-

sərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripisi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Göy öskürək hallarında kəskin artım: Mütəxəssislərdən çağırış



ABŞ-də göy öskürək (tibb dilində pertussis) hallarında narahətedici artım qeydə alınıb. 2025-ci ilin ilk dörd ayında 8 min 485 yoluxma aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Mütəxəssislər bunun səbəbləri sırasında peyvənd şübhəsini və azalan immunizasiya xidmətlərini göstərirlər.

Bakterial tənəffüs yolu infeksiyası olan göy öskürək xüsusilə körpələr və azyaşlı uşaqlar üçün həyatı təhlükə yaradır. Güclü öskürək tutmaları ilə özünü bürüzə verən xəstəlik tənəffüs dayanması, sələcəm və qıcolma kimi ağır fəsadlara səbəb ola bilər.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 5 yaşdan kiçik uşaqlarda təxminən 24 milyon göy öskürək halı və 160 mindən çox ölüm baş verir.

2020-2022-ci illərdə pandemiya səbəbindən tətbiq edilən qapanmalar, maska istifadəsi və sosial məsafə qaydaları göy öskürək hallarını xeyli azaltmışdı. Lakin son iki ildə vəziyyət dəyişib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına

görə, 2024-cü ildə 35 mindən çox göy öskürək halı qeydə alınıb. Bu, pandemiyaadan əvvəl - 2019-cu ildəki göstəricinin demək olar ki, iki dəfə çoxudur.

2024-cü ilin oktyabrından 2025-ci ilin aprel ayına qədər ABŞ-da iki körpə, bir uşaq və bir böyüklə göy öskürək səbəbindən həyatını itirib.

Peyvəndləmə göstəricilərində azalma narahatlıq doğurur

Göy öskürək 1914-cü ildən bəri təhlükəsiz və təsirli peyvənd vasitəsilə qarşısı alına bilən xəstəlikdir. Lakin ABŞ-da məktəbəqədər yaşlı uşaqlarda peyvəndlənmə faizi 2019-2020-ci illərdə 95% olduğu halda, 2023-2024-cü illərdə bu göstərici 92%-ə enib. Yeniyetmələrdə xatırlatma dozu alanların nisbəti isə daha aşağıdır.

Mütəxəssislərin sözlərinə görə, 1990-cı illərdə tam hüceyrəli peyvənddən daha az yan təsiri olan, lakin qısa müddət qoruma təmin edən hüceyrəsiz peyvəndə keçid immunitet müddətinin azalmasına səbəb olub. Tam hüceyrəli peyvənd 10-12 il qoruma təmin etdiyi halda, hüceyrəsiz

peyvənddə bu müddət 3-5 ildir.

Göy öskürək peyvənd olunmamış şəxslərdə 80%-ə qədər yoluxma riski yaradır. Xüsusilə 6 həftəlikdən kiçik körpələr peyvənd oluna bilmədiyi üçün ən riskli qrupda yer alır. Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə vurulan peyvənd anadan körpəyə immunitet keçməsinə təmin edir və onu doğuşdan qorumağa kömək edir.

CDC uşaqlara 2, 4, 6, 15 aylıq və 4 yaşında olmaqla ümumilikdə 5 doz peyvənd vurulmasını tövsiyə edir. Yeniyetmələrə 11-12 yaşlarında bir xatırlatma dozu, böyüklərə isə ən az bir əlavə doza tövsiyə olunur. 65 yaşdan yuxarı şəxslər, körpələrlə təmasda olanlar, valideynlər və baxıcılar da xatırlatma dozalarını vurulmalıdır.

Peyvənd təhlükəsiz və təsirlidir

Peyvəndin təhlükəsizliyi 80 ildən artıq aparılan araşdırmalarla təsdiqlənib. Peyvənddən sonra yüngül hərərət, qızartı və şişkinlik kimi yan təsirlər müşahidə oluna bilər, lakin ciddi yan təsirlərin faizi 1%-dən aşağıdır.

Bütün dozalarını tamamlayan uşaqların 98%-i ilk il ərzində göy öskürəkdən qorunur. Beş il sonra bu nisbət 65%-ə düşsə də, yeniyetməlik və hamiləlik dövründəki xatırlatma dozaları xəstəxanaya yerləşdirilmə hallarını 90%-ə qədər azaldır.

Səhiyyə mütəxəssisləri peyvənd cədvəlinə əməl etməyin və vaxtında xatırlatma dozalarını vurulmağın həm fərdi, həm də ictimai sağlamlıq üçün böyük əhəmiyyət daşıdığını vurğulayırlar.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Mayın 4-ü Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib. İmtahanda 1448 namizəd iştirak edəcək. Onlardan 1109 nəfər Azərbaycan, 339 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 620 nəfəri oğlan, 828 nəfəri isə qızıdır. 261 nəfər cari ilin, 649 nəfər əvvəlki illərin məzunudur. 538 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 12 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılır.



İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi". İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vasitələr gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Qusarda çalışan dövlət qulluqçuları haqqında

2024-cü ilin sonuna dövlət qulluqçularının ümumi sayı 140 nəfər olmuşdur ki, onlardan 20,7%-i (29 nəfər) qadınlardır. 2023-cü ilin sonu ilə müqayisədə dövlət qulluqçularının ümumi sayında, həm də qadınların sayında azalma müşahidə olunur, müvafiq olaraq 2023-cü ilin sonuna dövlət qulluqçularının ümumi sayı 158, qadınların sayı isə 30 nəfər olmuşdur. 2024-cü ilin sonuna 140 nəfərdən -126-sı inzibati, 14-ü isə yardımçı vəzifələri tutmuşlar.



Dövlət qulluqçularının yaşa görə bölgüsünə nəzər saldıqda görürük ki, burada əksəriyyət orta nəslə aiddir. Belə ki 35-54 yaşda olan dövlət qulluqçularının sayı- 67 nəfər (47,9%), 35 yaşa qədər - 26 nəfər (18,6%), və 55 yaşdan yuxarı - 47 nəfərdir (33,5%).

Dövlət qulluqçularının iş stajına görə bölgüsünə baxdıqda görürük ki, burada əksəriyyət 10-15 ilə qədər iş stajı olan dövlət qulluqçularına aiddir. Belə ki, onların sayı 45 nəfər təşkil edir, yəni 32,1%. 1 ilədək stajı olanların sayı - 7 nəfər (5,0%), 1ildən 5 ilə qədər - 20 nəfər (14,3%), 5 ildən 10 ilə qədər - 29 nəfər (20,7%), 15 il və daha çox-39 nəfərdir (27,9%).

Dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 2024-cü ildə 1277,3 manat təşkil etmişdir ki, bu da 2023-cü ilə nisbətən 5,1% azdır. Orta aylıq nominal əməkhaqqının azalması ilk növbədə kadr dəyişiklikləri ilə izah olunur.

Qusar Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Vahid Hacıbəyev
30.04.2025

Vətəndaşların kartlarından daha 30 min manat oğurlandı

Aprelin 30-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ağsuda sənaye inkişafdadır



Ağsu rayonunda 2025-ci ilin yanvar-mart aylarında 13881,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilib.

Bu da ötən ilin müvafiq dövründən 919.2 min manat və ya 7.1 faiz çoxdur. İstehsal olunan sənaye məhsulunun 12876,8 min manatını emal sənayesi, 10286,9 min manatını qida məhsulları, 2002,4 min manatını içki istehsalı, 53,2 min manatını poliqrafiya məhsullarının istehsalı, 83,4 min manatını rezin və plastik kütlə məmulatlarının istehsalı, 244,8 min manatını tikinti materiallarının istehsalı, 182,4 min manatını mebellərin istehsalı, 8,1 min manatını sair sənaye məhsullarının istehsalı, 15,6 min manatını maşın və avadanlıqların quraşdırılması və təmiri, 931,0 min manatını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təhizatı, 73,9 min manatını su təhizatı tullantıların təmizlənməsi və emalı təşkil edir.

Ağsu Rayon Statistika İdarəsinin baş məsləhətçisi L.Cəbrayilova

2025-ci ilin yanvar-mart aylarında Balakənin iqtisadi və sosial inkişafının göstəriciləri

Ümumi məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında ilkin hesablamalara görə 7,6 faiz azalaraq 65046,2 min manat təşkil edib.

Məhsul buraxılışının 33,7 faizi sənaye, 0,5 faizi tikinti, 21,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizi informasiya və rabitə, 40,4 faizi isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilib.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 21910,0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,7 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 83,5 faizi emal sektorunda, 15,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təhizatı sektorunda və 1,2 faizi isə su təhizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2025-ci il vəziyyətinə 505,0 min manatlıq hazır məhsul olmuşdur.

Kənd təsərrüfatında 2025-ci ilin yanvar-mart aylarında diri çəkiddə 1101,8 tonət, 5648,4 ton süd və 2807,0 min ədəd yumurta istehsal



olunmuşdur. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə et istehsalı 0,4 faiz, süd istehsalı 0,8 faiz, yumurta istehsalı 2,4 faiz artmışdır.

2025-ci il aprelin 1-i vəziyyətinə 37130 baş qoyun və keçi, 27301 baş iribuynuzlu mal-qara, o cümlədən 12962 baş inək və cəmisi mövcud olmuşdur.

2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulu 13978,3 min manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında 2605,4 min manat məbləğinə, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3 dəfə çox investisiya yönəldilmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 205,0 min ton yük

və 1810,0 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,7 faiz, sərnişin daşınması isə 4,9 faiz artmışdır.

Informasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 1025,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 90,7 faiz çox xidmət göstərilmişdir.

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 82174,9 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 18236,6 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 8,8 faiz artmış, ticarət şəbəkəsində 54043,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28131,2 min manatlıq qeyri-ərzaq malları satılmışdır.

2025-ci ilin yanvar-fevral aylarında maddi işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,8 faiz artaraq 595,4 manat təşkil etmişdir.

2025-ci ilin yanvar-mart aylarında əhalinin sayı 25 nəfər və ya 0,02 faiz artaraq 2025-ci il aprel ayının 1-i vəziyyətinə 101044 nəfərə çatmışdır.

Balakən Rayon Statistika İdarəsinin rəis müavini Əsəbəli Alqayev



"Dövlət başçısı kimi heç bir səhvə yol verməmişəm" - Tramp

ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi ilk 100 gündə bir səhvə yol vermədiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

"Bu, ola biləcək ən çətin sualdır, çünki həqiqətən heç bir səhv etdiyimə inanmıram. Biz keçid dövründəyik və düşünürəm ki, bu, arxayınçılıqdır", - Amerika lideri qeyd edib.

Həmçinin, Donald Tramp ölkəsinin iqtisadi göstəricilərində də söz açıb. "Düşünürəm ki, siz gələn il hər kəsin təsəvvür edə biləcəyindən çox böyük iqtisadi qələbələr göləcəksiniz. İndi, dediyim kimi, ticarətdə milyardlarla və milyardlarla dollar itiririk. Bunun qarşılığında milyonlarla və milyardlarla dollar qazanacağıq, lakin bu, vaxt tələb edir. Bu, bir gecədə baş vermir, lakin insanların düşündüyündən daha sürətli baş verəcək", - Tramp əlavə edib.

Gülayə Mecid

Azərbaycanlılar Kanada hökumətinə etiraz edir - Səbək

Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı təbiiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.

"Unikal" xəbər verir ki, petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyükklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.

Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan soydaşlarımız üçün vacibliyini vurğulayaraq, bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.

İngiltərə Fransa ilə Fələstini tanımağa hazırlaşır

İngiltərə Fransa ilə Fələstinin tanınması məsələsini müzakirə edir. Ehtimal edilir ki, bu addım 2025-ci ilin yayında atılacaq.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Böyük Britaniya parlament komitəsi qarşısında çıxış edən Britaniyanın xarici işlər naziri Devid Lammi ilk dəfə olaraq London və Parisin Səudiyyə Ərəbistanının birgə sponsorluğu ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə etdiyini təsdiqləyib. Eyni zamanda o, daha əvvəl vurğulamışdı ki, Fələstin dövlətçiliyinin tanınması üçün zəruri şərt Qəzza zolağında HƏMAS hərəkətinin nümayəndələrinin hakimiyyətdən tamamilə uzaqlaşdırılması olacaq.

Qeyd olunub ki, Fələstinin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü tərəfindən tanınması Fələstin-İsrail nizamlanması istiqamətində söyləyə yeni təkan verə bilər, lakin bu yolda çoxsaylı diplomatik maneələr var. Əsas olanlardan biri İsrailin müqaviməti olacaq, onun rəhbərliyi Fələstinin tanınmasının HƏMAS və İranın mövqelərini gücləndirəcəyinə inanır.

Xatırladaq ki, aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Paris iyunda Fələstin dövlətçiliyini tanıya bilər.

Ağarza Elçinoğlu

ABŞ və Ukrayna mineral sazişi imzaladı - Vaşinqtonun uğuru

ABŞ və Ukrayna Ukraynanın təbii sərvətlərinin, o cümlədən neft, qaz və digər mühüm faydalı qazıntıların işlənməsi üçün birgə investisiya fondunun yaradılması haqqında saziş imzalayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənəd fondun idarə edilməsində tərəflərin bərabər iştirakını təmin edir, yeni mədən lisenziyaları vasitəsilə doldurulacaq, yerin təkə və ehtiyatları üzərində nəzarət isə Kiyevdə qalır. Layihələrdən əldə olunan gəlirlərin vergi yükü olmadan Ukraynanın infrastrukturunun bərpasına və iqtisadiyyatının stimullaşdırılmasına yönəldilməsi planlaşdırılır. Müqavilə uzunmüddətli əməkdaşlığa və sabitliyə yönəlmiş iqtisadi tərəfdaşlıq kimi rəsmiləşdirilib.



şlıq kimi rəsmiləşdirilib.

Tramp bildirib ki, ABŞ bu sazişdən "350 milyard dollardan çox" əldə edə bilər. Onun sözlərinə görə, sələfi Co Bayden bu

məbləği Kiyev hakimiyyətinə maliyyə tranşları və silah tədarükü ilə köçürüb.

"Prezident Trampın davamlı sülhü təmin etmək üçün yorulmaz səyləri sayəsində mən ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması ilə bağlı Birləşmiş Ştatlar və Ukrayna arasında bugünkü tarixi iqtisadi Tərəfdaşlıq Sazişini elan etməkdən məmnunam. Müqavilə Rusiyaya Tramp administrasiyasının uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukraynaya yönəlmiş sülh prosesinə sadıq olduğuna dair aydın signal göndərir", - deyər ABŞ maliyyə naziri Skott Bessent açıqlama yayıb.

Gülayə Mecid

Rusiya XİN-dən Ermənistanla daha bir xəbərdarlıq

"Ermənistan müqaviləni pozarsa, Aİİ üzv dövlətlərinin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Ağasandyan deyib.

"Əgər buna baxmayaraq, İrəvan Aİİ qanunvericiliyinə zidd addımlar atsa, bizdə ittifaqa üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq hüquqi mexanizmlər var", - deyər o bildirib.

Diplomat qeyd edib ki, Ermənistan heç vaxt nə açıq, nə də ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib: "Əksinə, ittifaq daxilində danışıqlarda fəal iştirak edir ki, bu da onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olmasından xəbər verir. Respublika Aİİ-dən çıxacağı təqdirdə Avropa İttifaqı Ermənistan iqtisadiyyatına dəyəcək qaçılmaz itkiləri kompensasiya edə bilməz.

Rusiya tərəfi erməni tərəfdaşları ilə təmaslar zamanı Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün qeyri-mümkünlüyünü qaydaların uyğun-



suzluğu ilə izah edir və İrəvan Aİİ-də iştirakın həm üstünlüklərini, həm də çıxmağın nəticələrini dərk edir".

Ağarza Elçinoğlu

"İrəvanın Aİ-yə üzvlük prosesi imitasiya xarakteri daşıyır" - Tarasov

"Paşinyan Estoniyaya günahkar adam kimi bəraət qazanacağı ümidi ilə getmişdi. Mayın 9-da Moskvaya gözlənilən səfəri öncəsi o, Avropaya göstərməli idi ki, bu xətdən heç bir geri çəkilmə yoxdur. Və xətt bu hakimiyyətin hər fürsətdə qəbul edib nümayiş etdirdiyi, bəzən daha qızgın, qeyri-diplomatik təzahürlərlə, bəzən də simvolik addımlarla nümayiş etdirdiyi anti-Rusiyaçılıqdır ki, onlardan biri də Tallindəki Kommunizm Qurbanlarının xatirəsinə həsr olunmuş xatirə abidəsinə ziyarət etmək idi".

"Unikal" xəbər verir ki, bunu Yaxın Şərq və Qafqaz üzrə ekspert Stanislav Tarasov deyib.

O, həmçinin qeyd edib ki, Rusiya kommunist ölkəsi deyil: "Lakin Sovet İttifaqının varisidir və bu simvolik jest Moskvanı sevindirməyə bilər. Heç kimə sirr deyil ki, Baltıqyanı ölkələr həmişə anti-Rusiya mövqeyi ilə seçiliblər və bu ölkələrdən birinə səfər, Rusiya ilə bağlı bir mövzuda atılan addım təsadüfi deyil.



Paşinyanın Estoniyaya səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallasın Aİ-yə namizəd ölkələrə mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməmələri barədə birbaşa bəyanatı fonunda xüsusilə diqqəti çəkir.

Təbii ki, Ermənistan həmin ölkələrin siyahısında yoxdur və birtərəfli təşəbbüsü və parlamentdə heç bir addımı nəzərdə tutmayan qanun layihəsinin qəbulu ilə Aİ-yə üzvlük prosesi əslində sadəcə imitasiya xarak-

teri daşıyır, lakin bu tələb dolayısı ilə özünü çoxdan Cənubi Qafqazda anti-rusizmin əsas aləti kimi "yandıran" Paşinyana da aid ola bilər.

Paşinyan Moskvaya səfəri ilə bağlı yarana biləcək mənfi təsirləri neytrallaşdırmağa çalışır. Düşünürəm ki, o, ümumiyyətlə, orada görünmək istəmirdi, amma vəziyyət elədir ki, Ermənistan tərəfi Qələbə Paradında iştirak etməməklə, əslində, nəinki Rusiya ilə, hətta digər ölkələrlə də münasibətlərini tamamilə pozardı. Mən hesab edirəm ki, Paşinyan öz qarşıdurmasına hazır deyil və Qərbə göstərir ki, Moskvaya getməyə məcburdur".

Analitik Ermənistan hakimiyyətinin bu siyasətini iyrenc kimi səciyyələndirib: "Problem Rusiyanın kommunist ölkəsi olması deyil, problem bu gün rəhbərlik etdiyi ölkəni yarıdan öz vətəndaşlarının, erməni kommunistlərinin üzünə tükürməkdir. Kommunistlər olmasaydı, bu gün Ermənistan mövcud olmaya bilərdi. O, erməni xalqının maraqlarına qarşı işləyir".

Ağarza Elçinoğlu

“Barselona” - “İnter” matçında 6 qol vuruldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Unikal” xəbər verir ki, bu raundun ikinci matçı İspaniyada “Barselona” və İtaliya “İnter”i arasında keçirilib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 1-ci dəqiqədə qonaqlar açıblar. Milan təmsilçisinin heyətində Markus Tyuram fərqlənib. İtaliya klubu 21-ci dəqiqədə Denzel Dümfrisın qolu ilə fərqi 2 topa çatdırıb. “Barselona” 21-ci dəqiqədə buraxılan toplardan biri-



nin əvəzini çıxıb. Lamin Yamal uzaq küncü dəqiq nişan alıb. 38-ci dəqiqədə isə Ferran Torres tarazlığı bərpa edib. İlk hissə bu hesabla yekunlaşıb. 64-cü dəqiqədə Dümfris “İnter”i yenidən hesabda önə çıxarıb. Görüşdə son nöqtəni isə Rafinya qoyub.

Komandalar arasında cavab oyunu mayın 6-da Milan şəhərində keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda Fransanın PSJ klubu İngiltərədə “Arsenal”a 1:0 hesabı ilə qalib gəlib.

Messinin komandası yarımfinalda uduzdu

Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunda finala yüksələ bilməyib.

“Unikal” xəbər verir ki, ABŞ təmsilçisi yarımfinal mərhələsinin cavab matçında Kanadanın “Vankuver Uaytkeps” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma “İnter Mayami”nin məğlubiyyəti ilə bitib - 1:3. Komanda ilk görüşdə də rəqibinə uduzmuşdu - 0:2.

Qeyd edək ki, mayın 2-də digər yarımfinal oyununda Meksikanın “Krus Asul” və “Uanl Tiqres” klubları üz-üzə gələcək. İlk matç heç-heçə yekunlaşıb - 1:1.



Millət vəkili cüdoçularla görüşdü

23-27 aprel tarixlərində Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyükklər arasında Avropa çempionatında yüksək nəticələrlə iştirak ediblər. Cüdoçularımız çempionatı 5 medalla başa vurub.

“Unikal” xəbər verir ki, milli komandamız Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə ediblər. - 100 kq çəki dərəcəsinə tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnmi, Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədliyəv (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıblar.

Avropa Cüdo Federasiyasının rəsmi dəvətinə əsasən Azərbaycan Respublikası Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili, Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin üzvü Asif Əsgərov Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa çempionatına dəvət olunub.

Millət vəkili Asif Əsgərov Monteneqroda keçirilən Avropa çempi-

onatinın bürünc mükafatçısı Rəşid Məmmədliyəvin və komandalar arasında keçirilən yarışın mükafatlandırılma mərasimlərində də iştirak edib.

Qeyd edək ki, çempionatın bürünc mükafatçısı 73 kq çəki dərəcəsinə Rəşid Məmmədliyəv (məşqçisi Əli Dərvişov) “Atilla” İdman Klubunun yetirməsidir.

Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə heyətinin üzvü, Millət vəkili Asif Əsgərov “Atilla” İdman Klubunda cüdoçular və məşqçi heyəti ilə görüş keçirib. Görüş zamanı millət vəkili Asif Əsgərov bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını şərəf və qürurla seyr edirik. Bütün bu nailiyyətlərin təməlinə mehız dövlətin uğurlu idman siyasəti dayanır. Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.

Qeyd edib ki, möhtərəm Prezi-



dentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsində, eyni zamanda Azərbaycan Cüdo Federasiyasının Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığına və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olmasına böyük şərait yaradıb. Bundan sonra da Respublikamızda cüdo idman növünün daha da inkişafı istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.

Millət vəkili sonda qalib cüdoçumuz və onun məşqçisini mükafatlandıraraq, bir daha klubun bütün idmançılarına gələcək yarışlarda daha böyük uğurlar qazanmağı arzulayıb.

Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib

Azərbaycan Boks Federasiyası (ABF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) əməkdaşlığa dair görüş keçirilib.

ABF-nin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda qurumun baş katibi Nağı Səfərov və AHİTA-nın direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə boks idman növünün inkişaf etdirilməsi, birgə idman layihələrinin icrası, çempionat və turnirlərin təşkili, eləcə də gənclərin bu idman növünə marağının artırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nağı Səfərov bildirib ki, Azərbaycan Boks Federasiyası ölkədə boksun daha da inkişafı və kütlə-



viləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, AHİTA ilə əməkdaşlıq bu sahədə həm idmançılar, həm də gənclər üçün yeni imkanlar yaradacaq.

Tural Qasımov isə sağlam həyat tərzinin təşviqində boks kimi

fiziki və mənəvi cəhətdən gücləndirici idman növlərinə xüsusi yer ayırdıqlarını vurğulayıb. O, federasiya ilə birlikdə reallaşdıracaq layihələrin gənclərin inkişafı və idman dəyərlərinin aşılması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Azərbaycanı Zəfər Kubokunda təmsil edəcək güləşçilər müəyyənlaşıb

Azərbaycanı Türkiyənin Antalya şəhərində 17 yaşadək güləşçilər arasında keçiriləcək Zəfər Kubokunda təmsil edəcək idmançılar müəyyənlaşıb.

“Unikal” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ənənəvi yarışda qızlardan ibarət komanda mübarizə aparacaq.

Turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsərət Məmmədyarovun rəhbərliyi altında Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talibova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) qüvvələrini sınayacaqlar.

Zəfər Kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.

Qeyd edək ki, sabah startı veriləcək yarış üç gün davam edəcək.

"Formula 1" Meksika Qran-prisi ilə müqavilə müddətini uzadıb

“Formula 1” Meksika Qran-prisi ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb.

“Unikal” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş direktor Stefano Domenikali açıqlayıb.

Qeyd edək ki, Meksika Qran-prisi 2015-ci ildə təqvimə qayıdıb. Bundan əvvəl, 1992-ci ilə qədər hazırkı trasda yarışlar keçirilirdi. Əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonuna qədər idi.

Qeyd edək ki, Meksika Qran-prisi bu il oktyabrın 24-dən 26-na qədər keçiriləcək. Bakıdakı mərhələ isə 19-21 sentyabrda təşkil olunacaq.

İnzaqi: “Son 8-9 ildə onun kimi futbolçu görməmişəm”

“İnter”in baş məşqçisi Simone İnzaqi “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal haqqında fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “İnter” səfərdə “Barselona” ilə qarşılaşıb. 3:3 hesabı ilə bitən görüşdə 17 yaşlı ispaniyalı bir gözəl qol da vurub.

Matçdan sonra keçirilən mətbuat konfransında İnzaqi Yamal barədə sualı cavablandırarkən deyib:

“Mən son 8-9 il ərzində Lamin Yamal kimi bir futbolçu görməmişəm. Ona qarşı üç oyunçu oynatmalı olduq və təbii ki, bu zaman “Barselona” üçün bəzi boşluqları yarandı”.

Lamin Yamal Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc futbolçu olub və bu göstərici ilə “Monako”da oynamış Kilian Mbappenin rekordunu qırıb.